

Bilal DÜNDAR: Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi ona olan sevginin göstəricisidir

□ **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi bu ölkənin sadə vətəndaşından tutmuş ziyalisinə qədər hər kəsin dövlət başçısına sevgisinin və onun gördüyü işlərə qiymətinin göstəricisidir.**

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.

Sədr qeyd edib ki, bu sorğu Türkiyənin bütün bölgələrində 570 vətəndaş cəmiyyəti arasında keçirilib. Prezident İlham Əliyev Türkiyədə böyük nüfuza sahibdir. O, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində mühüm xidmətlər göstərib. Dövlət başçısı

sı dəfələrlə sübut edib ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Prezident İlham Əliyev qardaşı və həmkarı Rəcəb Tayyib Ərdoğanı dəstək oldu. Türkiyənin çətin zamanlarında qardaş Azərbaycan tərəfindən uzadılan dost əli sadə türk vətəndaşlarında böyük rəğbət yaradıb. Azərbaycan regionda cərəyan edən siyasi məsələlərdə və beynəlxalq iqtisadi layihələrin reallaşmasında Türkiyəyə dəstək verir. Bütün bunların nəticəsidir ki, İlham Əliyev Türkiyədə “İlin dövlət başçısı”



adına layiq görülüb. Federasiya sədri bildirib ki, Türkiyə də hər zaman qardaş Azərbaycanın yanındadır. Türkiyə Dağlıq Qarabağ münaqişəsini öz problemi hesab edir. Bu münaqişə

ilə bağlı həqiqətlər Türkiyə dövləti tərəfindən də beynəlxalq tribunalar-dan dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Bilal Dündar qeyd edib ki, Türkiyədə Xocalı faciəsini gənc nəslin yaddaşına həkk etmək üçün onlarla abidə və park istifadəyə verilib. Türkiyənin böyük şəhərlərindən biri hesab olunan Kocaelidə 31 mart və Xocalı soyqırımını ilə bağlı muzey fəaliyyət göstərir. Burada dünyanın 100-dən çox televiziya kanalı xüsusi reportajlar və sənədli filmlər hazırlayıb. Bundan başqa, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə birgə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evinde Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən kitabxana var.

Elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüş keçirilib



□ **Yeni ildən elektron qaydada pensiya təyinatı aparılır və həmin qaydada pensiya alan ilk şəxs Bakının Yasamal rayon sakini Ramazan Şabanov olub. 64 yaşının tamam olduğu gün ünvanına gələn bildiriş onun üçün həm də unudulmaz ad günü hədiyyəsi olub.**

AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev avtomatlaşdırılmış pensiya təyinatı sisteminin ilk iştirakçısı olan R.Şabanovu elektron qaydada pensiya təyinatı aparılması ilə əlaqədar təbrik edərək ona xoş arzularını bildirib. R.Şabanova nazirlik yanında Əlillərin Peşə Reabilitasiya Mərkəzində toxunulmuş suvenir xalça hədiyyə edilib.

Nazir Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli fərmanına əsasən ölkəmizdə pensiya təyinatı sahəsində həyata keçirilmiş mühüm islahat tədbirinin bu sahədə vətəndaş məmnunluğuna imkan yaratdığını qeyd edib. Məhz həmin islahatın nəticəsi olaraq pensiya yaşı çatan hər kəs heç bir müəssisə və arxivə üz tutmadan, sənəd toplanmadan, bürokratik maneələrlə üzləşmədən ünvanına göndərilən bildiriş vasitəsilə alacağı pensiyasının məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumata yiyələnəcək. Onun verdiyi məlumata görə, bu ilin əvvəlindən pensiya hüququ yaranan 560 şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti R.Şabanov heç bir sənəd toplanmadan və heç bir ünvanı mürciət etmədən ona elektron qaydada 490 manat məbləğində

pensiya təyin olunmasından məmnunluğunu ifadə edib. Həmin gün mobil telefonuna gələn SMS-in onun üçün ən xoş sürpriz olduğunu söyləyib.

R.Şabanov çıxış edərək dövlət idarəçiliyinin təkmilləşdirilməsinin başlıca istiqamətlərindən birinin də məhz elektron texnologiyaların geniş tətbiqi olduğunu bildirib. O, bu sahədə ölkəmizdə islahatlar proqramına uyğun aparılan işlərin əhəmiyyətini vurğulayıb, vətəndaşlarda məmnunluq yaradan islahat tədbirinə görə dövlət başçısına öz minnətdarlığını ifadə edib.

Nazirlik yanında İctimai Şüaranın sədri Umud Mirzəyev avtomatlaşdırılmış pensiya təminatının sosial sahədə çox böyük dəyişikliklərdən biri olduğunu, vətəndaş cəmiyyəti üzvləri, eləcə də ölkəmizin hər bir sakini tərəfindən məmnunluqla qarşılandığını söyləyib.

Onu da qeyd edək ki, pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddi kişilər üçün 64, qadınlar üçün 61 yaşdır. Ölkə üzrə gözlənilən ömür uzunluğundan kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş olduğunu nəzərə alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il, o cümlədən kişilər üçün 9,1, qadınlar üçün isə 16,8 il təşkil edir.

Azərbaycanın xarici iqtisadi əlaqələri genişlənir, ixrac imkanları artır

(əvvəlki 1-ci səhifədə)

2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısını xarici sərmayələr təşkil edib. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına qoyulmuş 9 milyard dollar investisiyanın 5,6 milyard dolları məhz qeyri-neft sektorunun payına düşüb.

Azərbaycana investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran



Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan–Rusiya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə 2018-ci ilin mayında Həştəxanda Azərbaycan İş Mərkəzi açılıb. Bununla bərabər, Azərbaycanın Çin, Kərfəz, MDB və bir sıra Avropa İttifaqı ölkələrində də ticarət və şərab evlərinin açılması nəzərdə tutulub.

Hayata keçirilən tədbirlərin nəticəsidir ki, keçən ilin yanvar-noyabr aylarında Azərbaycan ümumilikdə 17,9 milyard dollarlıq məhsul ixrac edib ki, bu da yanvar-oktyabr aylarına nisbətən, təxminən, 600 milyon dollardan çoxdur. Sözügedən dövrdə qeyri-neft məhsullarının da ixracı kifayət qədər artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2018-ci ilin dekabr ayı üzrə “İxrac icmalı”nda bildirilir ki, 11 ay ərzində qeyri-neft məhsullarının ixracında 10,5 faiz (145 milyon dollarlıq) artım qeydə alınıb. Təkcə noyabr ayında 181 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edən Azərbaycan istehsalçılarının ilin əvvəlindən xaricə göndərdikləri bu cür məhsulların dəyəri 1,5 milyard dollardan çox olub.

İcmalıda bildirilir ki, Azərbaycan istehsalçıları tərəfindən ötən ilin yanvar-noyabr aylarında qonşu Rusiya Federasiyasına 555,4 milyon, qardaş Türkiyəyə 321,3 milyon, uzaq İsveçrəyə 123,3 milyon, yaxın Gürcüstana 117,1 milyon, MDB tərəfdəşimiz Qazaxıstana 41,1 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib. 2017-ci ilin eyni dövrünə nisbətən Azərbaycanın qeyri-neft məhsullarına tələbatın artdığı ölkələrin siyahısında 42 faizlə Qazaxıstan öndə olub. Sonrakı yerləri 22 faiz artımla Türkiyə və 12 faiz artımla Rusiya Federasiyası tutub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”



ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiya yerləşib. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9 mindən çox şirkəti qeydiyyatdan keçib.

Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Ötən

müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmərdə investisiya yatırılıb. Ümumilikdə son 15 ildə Azərbaycandan xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yönəldilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı

reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanması və satışını təmin edən logistik mərkəz istifadəyə verilib. Qeyri-neft istehsalının artırılması, ixracın genişləndirilməsi və “Made in Azerbaijan” brendinin dünyada tanınması Azərbaycanın xarici iqtisadi siyasətinin prioritet istiqamətlərindədir. Bu məqsədlə bir sıra yeni dəstək mexanizmləri də tətbiq olunur.

İndiyədək dövlət dəstəyi hesabına xarici ölkələrə 17 ixrac missiyası təşkil edilib, sahibkarlar 14 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, xarici KİV-də məhsullarımızın təbliğinə dair reklam rolikləri yayımlanıb, xarici bazarlara dair araşdırmalar aparılıb.

Xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropada Azərbaycanın ticarət nümayəndəlikləri fəaliyyətə başlayıb. Belarus, Ukrayna, Latviya və Çində Azərbaycan ticarət evləri açılıb. Bundan başqa, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Polşa və Qazaxıstanda ticarət evlərinin yaradılmasına başlanılıb.

Azərbaycan vətənpərvərlərinin Türkiyə səfəri

□ **Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Təxris Olunmuş Hərbiçiləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərliyi ilə hərbiyönlü qeyri-hökumət təşkilatları, Qarabağ müharibəsi veteranları və media təmsilçilərindən ibarət nümayəndə heyətinin Türkiyənin Mersin şəhərinə səfəri çərçivəsində yeni görüşləri keçirilib.**

Türkiyə Silahlı Qüvvələrinin Mersində yerləşən Aralıq dənizi Bö-lüyü və Qarnizon Komandanlığında keçirilən görüşdə nümayəndə heyəti üzvlərini, Türkiyə Muharib Qazilər Dərnəyinin (Müharibə Veteranları Birliyi) rəhbərliyini qarnizon komandanı, admiral Öndər Gürbüz qəbul edib. Ö. Gürbüz Azərbaycan nümayəndələrini, eləcə də türkiyəli müharibə veteranlarını hərbi hissədə görməkdən, salamlamaqdan böyük sevinc hissi duyduğunu bildirərək komandanı olduğu hərbi hissənin fəaliyyəti, missiyası və imkanları haqqında ətraflı məlumat verib. O, Azərbaycan–Türkiyə dostluq, qardaşlıq əlaqələrinin digər sahələrdə olduğu kimi, hərbi sahədə, o cümlədən, Hərbi Dəniz Qüvvələrinin inkişafı istiqamətində uğurla davam etdirildiyini bildirib.

Səmimi qəbul üçün admiralə təşəkkür edən E. Həsənlə burada gördükləri mənzərədən böyük qürur keçirdiklərini, Türkiyənin hər istiqamətdə olduğu kimi, Aralıq dənizində də üstün donanmaya malik olmasının məmnunluq yaradan hal olduğunu diqqətə çatdırıb.

Qarnizon ərazisində hərbi hissəyə məxsus nümunəvi hərbi gəmilərdən biri ilə tanışlıq zamanı gəmi heyətilə səmimi söhbət edən nümayəndə heyətinin üzvləri burada gördükləri rəhəkəcan mənzərənin, gəmi heyətinin ruh yüksəkliyinin böyük sevinc doğurduğunu qeyd ediblər. Türkiyə Hərbi Dəniz Donanması ilə bağlı digər ziyarət tarixi baxımdan xüsusi əhəmiyyət daşıyan, məşhur Çanaqqala müharibəsinin gedişatının dəyişməsinə yol açan “Nüsrət” minadəşiyən istehkam gəmisi ilə tanışlıq olub.



Azərbaycan nümayəndə heyətinin Mersində növbəti görüşü bu vilayətin Toroslar rayonunun bələdiyyə başqanı Hamid Tuna ilə olub. Daha sonra Azərbaycan nümayəndə heyəti Mersinin Silifke və Ərdəmli rayonlarında olub, buradakı mühüm tarixi abidələrlə, görməli yerləri gəzib, turizm baxımdan məşhur yerlərə baş çəkib, dini-mənəvi dəyər daşıyan yerləri ziyarət edib.

Azərbaycan nümayəndə heyətinin Mersin şəhərindəki yekun görüşü Türkiyə Müharib Qazilər Dərnəyinin Mersin şöbəsində baş tutub.

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.

“Xalq qəzeti”

Çağırışçılar həqiqi hərbi xidmətə yola salınıblar

□ **Yanvarın 7-də Mingəçevirdən olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.**

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xidmətin Mingəçevir şəhər şöbəsinin şəxsi heyəti, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müharibə veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, polkovnik Şirvan Xasıyev Vətəni qorumaq kimi müqəddəs vəzifəni icra edəcək gəncləri təbrik edib. O, həqiqi hərbi xidməti hər bir Azərbaycan genci üçün



həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayilov hərbi xidmətə yola düşən gənclərin Vətənə şərəf və layəqətlə xidmət edəcəklərinə əmin olduğunu bildirib, onlara doğmalarının yanına qalib əsgər kimi qayıtmağı arzulayıb.

Çıxış edən müharibə veteranları, çağırışçılar və

onların valideynləri gənclərə həqiqi hərbi xidmətdə müvəffəqiyyətlər diləyib, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamı olmalarının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda gənclər Azərbaycan bayrağının altından keçərək xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

Ötən il 142 - Çağrı mərkəzi tərəfindən 160 mindən çox müraciətə cavab verilib

□ **Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə 160 min 374 müraciət daxil olub.**

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin 96 faizi əsasən sosial təminat növləri, əmək qanunvericiliyinin tətbiqi, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma qaydaları, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən

istifadə və s. ilə bağlı sorğulardan ibarət olub. Müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görüldü və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Ədliyyə naziri Ağdaşda vətəndaşları qəbul edib

□ Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Yanvarın 7-də ədliyyə naziri Fikrət Məmmədov Ağdaş rayonu Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax və Ucar rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin Ağdaş rayonunda abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramını bildirib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbuluna və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib. Dövlətimizin başçısının ədliyyə və məhkəmə sisteminin inkişafına diqqət və qayğısından bəhs edən nazir Prezident İlham Əliyevin 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər Dövlət

Proqramı"nın ədliyyə və məhkəmə sistemi üçün "yol xəritəsi" olduğunu bildirib. Fikrət Məmmədov bu mühüm sənədin işin müasirləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, innovativ texnologiyaların və elektron sistemlərin geniş tətbiqi, şəffaflığın artırılması və digər prioritetləri müəyyən etdiyini vurğulayıb, bununla bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Eyni zamanda, ölkə rəhbərinin qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul edilmiş Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda əsaslı dəyişikliklər barədə yeni qanunların məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, iş yükünün azaldılmasına, "elektron məhkəmə" sistemini geniş tətbiq olunmaqla işlərə daha operativ baxılmasına xidmət etdiyi vurğulanıb, qanunvericiliyin yeni müddəalarının dərinədən öyrənilməsinin və düzgün tətbiqinin zəruriliyi qeyd olunub.

Müşavirədə, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi diqqətə çatdırılaraq tövsiyə və tapşırıqlar verilib.

AZƏRTAC

20 Yanvarın kino salnaməsini yaradanlar haqqında yeni film



□ Mədəniyyət Nazirliyinin sifarişli ilə "Salaməfilm studiyası" MMC-də istehsalat buraxılan, şərti adı "20 Yanvar" ("Unutma") olan sənədli filmin çəkilişləri başa çatmışdır.

Bununla bağlı filmnin prodüseri Kamil Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, film hazırda montaj mərhələsindədir. Filmin ssenari müəllifi Ramiz Fətəliyev, rejissoru Nizami Abbasovdur.

Müsaibim qeyd etdi ki, filmə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edərək Bakıda və Azərbaycanın bir neçə rayonunda dinc əhalini atəşə tutaraq xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törətməsinə ləntə alan, kinokameranın yaddaşlarına köçürən fədakar kino işçilərinin rolundan bəhs edilir.

K.Məmmədov dedi ki, həmin günlərdə "Azərbaycanfilm" və "Salaməfilm" studiyasının operatorları başda olmaqla çəkiliş qrupları yaradılmışdır. Onlar "Salyan kazarması"nın, Filarmoniyanın, Prezident Administrasiyasının qarşısına, Biləcəri dairəsinə, indiki "20 Yanvar" metrostansiyası istiqamətinə, xəstəxanalara, meyitxanalara və şəhərin müxtəlif yerlərində baş verən hadisələri ləntə almaq üçün yollanıblar. Filmə "Azərbaycanfilm" və "Salaməfilm" sənədli filmlər studiyasının işçilərinin həmin müdhiş gecədə və sonra Azərbaycanın müxtəlif rayonlarında törədilən faciələr haqqında xatirələri və kadrarxası hadisələr barədə fikirlərinə geniş yer verilmişdir.

Filmin tam istehsalı yaxın vaxtlarda başa çatacaq və 20 Yanvar – Matəm günü ərəfəsində tamaşaçılara təqdim olunacaqdır.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

münasibətlərinin inkişafı üzrə dəqiq anlaşıramız var. Deməliyəm ki, rusiyalılar Azərbaycana gələn turistlərin sayına görə birinci yeri tutur".

Dövlətimizin başçısı jurnalistin suallarını cavablandırarkən deyib ki, bu il 800 mindən çox rusiyalı ölkəmizə gəlib və özlərini evlərindəki kimi çox rahat hiss edirlər. Belə ki, bizim münasibətlərimiz çox zəngindir

baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir.

Ölkə rəhbəri deyib ki, biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balans artıq çoxdan pozulub: "Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub. Erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən



və düşünürəm ki, qonşuların öz münasibətlərini necə qurması üçün yaxşı nümunədir.

Rusiya ilə münasibətlərin getdikcə daha da yaxşılaşdığını diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, qeyri-neft sektorunda əməkdaşlığımız prioritet olduğuna görə bu, uzunmüddətli perspektivdir. Bu il Azərbaycan Prezidentinin Rusiyanın dövlət başçısı ilə altı dəfə görüşməsi də hər iki tərəf arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir. Dövlətimizin başçısı jurnalistin bu məsələ ilə əlaqədar sualını cavablandırarkən deyib ki, bu il Rusiya ilə Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. İki ölkə arasında münasibətlər prinsipcə çox dinamik inkişafda, sabitliklə, davamlı olması ilə səciyyələnir. Son illər baş tutan səfərlər və imzalanan sənədlər də təsdiqləyir ki, Rusiya ilə Azərbaycan mehriban qonşu və etibarlı dostdur. Bu fakt iki ölkə liderinin çoxsaylı görüşlərində, həmçinin rəsmi səfərlərində də özünü açıq şəkildə büruzə verir.

Prezident İlham Əliyev jurnalistin "Cənab Prezident, Siz 2019-cu ildən nə gözləyirsiniz? Hansı hadisələrin Azərbaycanın həyatında, bizim ölkələrin həyatında mühüm rol oynayacağını güman edirsiniz? Nəyi həll etmək istədiniz?" sualına cavabından da belli olur ki, dövlətimizin başçısı, ilk növbədə, 2019-cu ildə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində müsbət irəliləyişlər olacağına əminidir. Qeyd olunub ki, bu ilin baharında Ermənistanda



Rusiya-Azərbaycan münasibətləri inkişafın ən yüksək nöqtəsinə çatıb

2018-ci ildə Rusiya–Azərbaycan münasibətləri inkişafın ən yüksək nöqtəsinə çatdı, lakin bu, son hədd deyil. Əlaqələrin gələcəkdə daha da inkişafı üçün bir sıra amillər mövcuddur. O cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

Bu fikirləri Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri, politoloq Qriqori Trofimçuk deyib.



O bildirib ki, bu gün Azərbaycan ilə Rusiya yalnız tərəfdaş deyil, həm də bir sıra əsas məsələlər üzrə müttəfiqlərdir – baxmayaraq ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqına, nə də ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Bu mənada ikitərəfli münasibətlərimizdə mövcud olan qeyri-formallıq da bu etibarlılığı təmin edir. Əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində görülən işlərdən danışarkən demək olar ki, ötən il iki ölkə arasında bir çox sənədlər imzalanıb. Bu sənədlər əlaqələrin genişləndirilməsi baxımından baza rolunu oynayır.

Politoloq bildirib ki, ötən il Prezident Vladimir Putin və Prezident İlham Əliyevin şəxsi görüşləri müntəzəm şəkildə keçirilib və MDB Sammitindəki kimi işgüzar

görüşlər də daxil olmaqla heç vaxt formal xarakter daşımayıb. Bu münasibətlər iki dövlət arasındakı qarşılıqlı əlaqələr üçün etibarlı təməl və zəmanətdir. Elə bir sahə yoxdur ki, Rusiya və Azərbaycan prezidentlərinin diqqətindən yayınsın.

"Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda strateji tərəfdaşı olmaqla yanaşı, Bakı geniş miqyasda daha fəal, fərqli fenomenə çevrilir. Bu, ona görə baş verir ki, Bakı ən çətin vəziyyətdə belə öz suveren mövqeyini saxlayır. Bu, hər zaman hörmət doğurur", – deyə Qriqori Trofimçuk vurğulayıb.

O bildirib ki, hazırda iki ölkənin prezidentlərinin qarşısı qoyduqları əsas məsələ bütün planlaşdırılmış layihələrin ardıcıl

həyata keçirilməsidir. Bu layihələrdən Şimal-Cənub nəqliyyat dəhlizini, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması ilə yaranan imkanları qeyd etmək mümkündür.

Müdafiə sahəsi ilə bağlı məsələlərin də rəsmi Moskva və Bakı üçün prioritet təşkil etdiyini deyən politoloq vurğulayıb ki, burada hərbi strukturlar arasındakı fəal əlaqələri, Bakının Rusiya və NATO nümayəndələrinin görüşləri üçün unikal potensialını qeyd etmək lazımdır. Bütün bunlar Ermənistan daxilində və Dağlıq Qarabağ ətrafında davam edən gərginlik, dünyada ümumi vəziyyətin pisləşməsi fonunda əlaqələrimizin gələcək inkişafı üçün əsas yaradır.

AZƏRTAC

Rusiya Azərbaycana gələn turistlərin sayına görə birinci yeri tutur

Müdrük siyasi xadim Heydər Əliyevin Rusiya ilə bağlı daim xoşməramlı mövqeyi öz qarşılıqlı göstərməyə başladı və bununla da Azərbaycan – Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri nəticəsində bir sıra mühüm məsələlərin həlli ilə bağlı dövlətçilik maraqlarına cavab verən sazişlər, müqavilələr imzalandı.

telekanalına verdiyi müsahibədə daha geniş söhbət açılib.

Bu müsahibədə iki ölkənin milli maraqlarına cavab verən əməkdaşlığın daha da gücləndirilməsinə yönəlik önəmli fikirlər öz əksini tapıb. Faktlar da təsdiqləyir ki, iki ölkə arasındakı bütün sahələr üzrə inkişaf göstəriciləri getdikcə yüksəlib. Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin 35 faiz artaraq



Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçildikdən sonra ölkəmizlə siyasi təmasda sağlamlıq, qarşılıqlı faydalılığa və səmərəliliyə əsaslanan əməkdaşlıq meyilləri özünü açıq şəkildə büruzə verdi.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan–Rusiya münasibətlərində yeni mərhələnin əsası qoyuldu. Azərbaycan Prezidentinin Rusiyaya çoxsaylı rəsmi və işgüzar səfərləri, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana mütəmadi yüksək səviyyəli səfərləri və bu zaman imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın daha geniş şəkildə reallaşdırılmasına əlverişli şərait yaratdı. Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Dövlət başçıları da qeyd ediblər ki, həmişə maraqlar balansı axtarılır və tapılır. Bütün bunlar barəsində dövlətimizin başçısının "Rusiya-24"

2,5 milyard dolları ötməsi də bunu təsdiqləyir.

Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması da ən perspektivli layihələrdən biri hesab olunur. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımaqlarını xeyli sürətləndirməyə imkan verir. Dövlətimizin başçısı müsahibəsində bu məsələyə münasibət bildirərək dedi ki, "Şimal-Cənub" layihəsi artıq reallaşır. "Təkcə bu il biz Azərbaycan vasitəsilə Rusiyadan və Rusiyaya tranzitin on dəfə artdığını görürük, o cümlədən bizim yükqondərenlər bu nəqliyyat arteriyasından fəal istifadə edirlər. Yeni, biz öz münasibətlərimizə kompleks yanaşıırıq. Təməl bizim tarixi dostluğumuzdur. Biz bu təməl üzərində siyasi münasibətlərin çox ciddi bazasını qurmuşuq və ticari-iqtisadi, nəqliyyat, enerji sahələrində, əlbəttə ki, humanitar sahədə əməkdaşlıq

Azərbaycan səfiri etimadnaməsini Butan kralına təqdim edib



□ Azərbaycanın Butan Krallığında akkreditə olunan səfiri Əşrəf Şıxaliev etimadnaməsini Kral Ciqme Khesar Namqal Vanqçuka təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Ə.Şıxaliev, həmçinin ölkənin Baş naziri, xarici işlər naziri, Milli Assambleyanın sədri, Ümumiyyəli Xoşbəxtlik Komissiyasının və Turizm Şurasının rəhbərləri ilə də görüşüb.

Görüşlər zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulanıb və bu xüsusa Azərbaycanın sədrliyi ilə cari ildə Bakıda keçiriləcək Qoşulma Hərəkətinin növbəti sammitində Butanın Baş

nəzirinin rəhbərliyi altında nümayəndə heyətinin iştirakının vacibliyi qeyd edilib.

Azərbaycan səfiri Butan hökumətinin vətəndaşlarının rifah və xoşbəxtliyinin yüksəlməsinə yönəlmis siyasətini yüksək qiymətləndirərək, Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə yaradılmış "ASAN xidmət" in fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, "ASAN xidmət" vətəndaşlara sürətli, keyfiyyətli və şəffaf şəkildə xidmət göstərərək, onların rahatlığını əsas məqsəd kimi görür. Səfir ölkəmizin "ASAN xidmət" təcrübəsinin Butan ilə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Təklif maraqla qarşılanıb.

Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, informasiya-kommunikasiya texnologiyaları və turizm sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib. Butan rəsmiləri Azərbaycan ilə bu istiqamətlər üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

Türkiyədə qəzaya uğrayan gəmidəki Azərbaycan vətəndaşlarından biri həlak olub

□ Türkiyədə qəzaya uğrayan gəmidəki Azərbaycan vətəndaşlarından biri həlak olub.

Dövlət Dəniz Agentliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 7-də 16:50-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgabat 214" gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda, həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.

Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən 9-u sağlamlə çıxarılıb.

Məlumatda qeyd olunub ki, gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədali Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb. Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayilov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

Siyavuş Novruzov:

Azərbaycana təzyiq göstərmək cəhdi baş tutmayacaq

□ **Ümumiyyətlə, Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərin məqsədi yalnız Azərbaycan haqqında mənfəəti rəy yaratmaq olub. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.**

Siyavuş Novruzov qeyd edib ki, M.Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu: "Onun qar-daşı Emin Hüseynov da bir müddət İsveçrənin Bakıdakı

səfirliyində yaşadı, sonra İsveçrəyə getdi. Yəni bu adamların məqsədi dövlətə, xalqa xidmət deyil, ölkəmiz, dövlətçiliyimiz, xalqımız haqqında mənfəəti informasiya yaymaqdır".

Deputat bildirib ki, kim hansı əməli törədibse,

cəzasını almalıdır: "Mehman Hüseynov da cinayət törədib, eyni zamanda, vəzifəsini yerinə yetirən zabıtə qarşı zor tətbiq edib. Kim olursa-olsun, cinayət törədibse, mülkəqəzasını almalıdır. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır".

YAP İcra katibinin müavini vurğulayıb ki, antmilli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniyaya



başlamaq üçün fürsət kimi istifadə edirlər: "Bu kampaniyanın arxasında kimlərin durduğunu, əslində, məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsədüfi deyil ki, Viktoriya Nulandın "uşaqları"nın çirək kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan "The Washington

Post" qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın görünür".

Millət vəkili qeyd edib ki, antmilli şəbəkə və onların xaricdəki havadarları bilməlidirlər ki, Azərbaycan dövləti ilə təzyiq dilində danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzgəstə məcbur etmək mümkün deyil.

□ **Prezident İlham Əliyev çıxışlarının birində ölkədə ekoloji problemlərin həllinin dövlət siyasətinin prioritet məsələsi olduğunu vurğulayaraq demişdir: "Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə ən önəmli sahə budur. Neft-qaz tükənən sərvətlərdir. Onların müvəqqəti önəmi var. Ancaq təbiət, ətraf mühit – bu, daimi sərvətdir. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq. Ona görə biz bu məsələlərə çox böyük önəm veririk. Çalışırıq ki, ekoloji proqramların icrasında Azərbaycan qabaqcıl yerlərdə olsun".**



Ekoloji təhlükəsizlik diqqət mərkəzindədir

Dövlətimizin başçısının bu fikrinin məntiqi nəticəsi olaraq son illərdə ölkəmizdə atmosfer havasının mühafizəsi, su ehtiyatlarının çirklənməsinin, torpaqların degradasiyasının qarşısının alınması, mövcud yaşılıqların qorunması və yeni yaşılıq sahələrinin salınması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi, habelə biomüxtəlifliyin nəzarətdə saxlanılması kimi hədəflərin gerçəkləşdirilməsi istiqamətlərində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, ekoloji tarazlığın qorunmasında əsaslı dönüş yaranmış və ətraf mühitin mühafizəsində ciddi nailiyyətlər əldə edilmişdir.

Ekoloji təhlükəsizliyin mahiyyəti təkcə əhalinin sağlamliq vəziyyətinin yaxşılaşdırılmasından və ətraf mühit problemlərinin həllindən ibarət deyildir. Bu, həm də gənclərimiz tərəfindən ətraf mühitin mühafizəsinin sosial-fəlsəfi cəhətdən dərk edilməsi prosesində onlarda ekoloji təfəkkürünün formalaşdırılmasına nail olmaqdan ibarətdir. Hazırda dünyanın məşhur alimləri belə qənaəətə gəlmişlər ki, davamlı inkişafın təmin olunmasında əhalinin, o cümlədən gənclərin ekoloji maarifləndirilməsi və məlumatlandırılması olduqca mühüm önəm daşıyır. Bu vacib məsələnin həllində, şübhəsiz ki, KİV-lərin də üzərinə ciddi vəzifələr düşür.

Ekoloji təhlükə əsasən antropogen və təbii təsirlər nəticəsində insan sağlamlığının, ekoloji tarazlığın normal əhənginin pozulması, ətraf mühitin pisləşməsi ilə müşahidə edilir. Belə vəziyyət isə müvafiq ekoloji təhlükə mənbələrinin mövcudluğu nəticəsində meydana gəlir. Bu baxımdan hər bir ölkənin ekoloji təhlükəsizlik konsepsiyasının qarşısında duran əsas vəzifə ekoloji təhlükə mənbələrinin müəyyənəşdirilməsi, həmin təhlükə mənbələrinin ekoloji risk dərəcəsinin aydınlaşdırılmasıdır.

Qeyd edək ki, ekoloji təhlükəsizlik anlayışı elmi ədəbiyyatda kifayət qədər ətraflı şərh olunmuş, son illərdə respublikamızda qəbul edilmiş ekoloji qanunvericilik aktlarında bununla bağlı bir çox anlayış və terminlərin izahı verilmişdir. Məsələn, ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsinin hüquqi əsası olan "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda (8 iyun, 1999-cu il) "Ekoloji təhlükəsizlik", "Ekoloji təhlükəsizliyin təmin edilməsi", "Təhlükəli ekoloji vəziyyət", "Ekoloji təhlükənin subyekti" və s. anlayışlar şərh edilmişdir. Burada ekoloji təhlükəsizlik anlayışı "insan və cəmiyyətin həyatı vacib maraqlarının ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi" kimi ifadə olunmuşdur.

Dövlət başçısının 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı"nın uğurla reallaşdırılması ekoloji təhlükəsizliyin təmin edilməsinə müsbət təsir göstərmişdir. Bununla bərabər, cənab Prezidentin "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" və "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" 20 iyun 2007-ci il tarixli sərəncamları da Xəzər dənizinə axıdılan çirək suların ətraf mühit və insan sağlamlığına mənfi təsirin azaldılmasında, Kür və Araz çaylarının suyundan istifadə edən bəzi yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təminatında mühüm rol oynamışdır.

Yeri gəlmişkən, xatırladıq ki, 2007-2014-cü illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 18 rayonun 268 kəndində modul tipli qurğular quraşdırılaraq, həmin yaşayış məntəqələrində yaşayan 450 mindən artıq əhali içməli su ilə təmin edilmişdir.



yeni təbiətlə cəmiyyət arasındakı ekoloji-iqtisadi tarazlığın pozulması həyat üçün ciddi təhlükəyə çevrilir. Başqa sözlə, bu gün sosial rifah məqsədilə yaradılmış bir sıra sənaye müəssisələri ətraf mühiti çirkləndirən mənbələrə çevrilərək ekoloji-iqtisadi problemləri daha da mürəkkəbləşdirir. Buna görə də bioloji müxtəlifliyin qorunub saxlanılmasına xüsusi önəm verilməlidir.

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Hazırda respublikada ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ekoturizmin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmış, Qafqazda ən böyük ərazini əhatə edən Şahdağ Milli Parkının nümunəvi infrastrukturunu qurulmuş, bundan əlavə Şirvan və Hirkan milli parklarında ekoturizm şəhərcikləri yaradılmışdır.

Ekoloji problemlərin həll edilməsi məqsədilə Azərbaycan tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Hazırda respublikamız BMT-nin İnkişaf və Ətraf Mühit proqramları, Qlobal Ekoloji və Ümumdünya fondları, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, bir sıra beynəlxalq maliyyə qurumları və s. təşkilatlarla ekoloji əməkdaşlığı davam etdirir. Bununla bərabər, müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıq qurulur, respublikamız ətraf mühit sahəsində bir çox beynəlxalq müqavilələrə qoşulur. İndiya kimi, Azərbaycan Respublikasının 21 beynəlxalq ekoloji konvensiyaya qoşulması və müvafiq protokollar imzalanması da bunun bariz ifadəsidir.

Respublikamızda ekoloji təhlükəsizliyin təmin edilməsində vətəndaşların ekoloji cəhətdən maarifləndirilməsi vacib şərtlərdən biridir. Son illərdə bu istiqamətdə xeyli iş görülmüş, "Ətraf mühitlə bağlı məsələlərdə məlumatların əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında" Orxus Konvensiyasının müddəalarının yerinə yetirilməsində ekoloji maarifləndirmə işinin səmərəliliyini artırmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində "İctimai Ekoloji Şura" yaradılmışdır.

Sakit HÜSEYNOV, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor

Antimillli şəbəkənin niyyəti iflasa uğradı

□ **Antimillli şəbəkənin Mehman Hüseynovla bağlı növbəti kampaniyaya başlamaq cəhdi heç bir təsirli rezonans doğura bilmədi. Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.**

Ekspert bildirib ki, Mehman Hüseynovu əldə bayraq edərək kökləri daxilə və xaricdə olan antmilli şəbəkənin son günlər Azərbaycan əleyhinə yenidən fəallaşmaq cəhdinin şahidi olurdu. Həmin şəbəkənin üzvlərinin dövlət əleyhinə fəallaşmaq cəhdləri həmişə Azərbaycanın beynəlxalq səviyyədə mövqelərinin daha da möhkəmlənməsi özünü aşkar şəkildə büruzə verəndə ortaya çıxır: "Bu gün Azərbaycan dünyada sayılıb-seçilən, prinsiplərinə hörmət qoyulan və istənilən təzyiq amillərini puça çıxarmaq gücünə sahib dövlətə çevrilib. Proseslərin bu gedindən məmnun qala bilməyən daxiləki və xaricdəki antmilli şəbəkə təmsilçiləri öz himayədarları ilə birlikdə zaman-zaman kampaniyalara başlamağa və Azərbaycan dövlətinin diqqətini əsas ümummilli hədəflərdən yayındırmağa çalışırlar".

Aydın Quliyev qeyd edib ki, daxiləki şəxslərin siyasi hakimiyyət ambisiyaları ilə onların xaricdəki havadarlarının anti-Azərbaycan maraqları birləşərək əslində Azərbaycan dövlətinin əleyhinə çevrilmiş kampaniya şəklini alır: "Mehman məsələsi ilə bağlı növbəti dəfə kampaniyaya başlamaq cəhdinin də beynəlxalq miqyasda və Azərbaycanın öz daxilində heç bir təsirli rezonans doğura bilmədiyi göz qabağındadır. Hər cür cəhdlər göstərilərsə də, dövlətimizə qarşı növbəti kampaniya cəhdinin ABŞ-da bir qəzetin redaksiya məqaləsindən və ermənipərəst bir kongresmenin növbəti bəyanatından başqa heç bir nəticəsi olmadı. Bunun dərin və ciddi səbəbləri var. İlk növbədə onu demək lazımdır ki, üzərində antidövlət kampaniyasının qurulduğu




Mehman Hüseynov barədə bir sıra informasiyaların yanlış olduğu üzə çıxdı. Məlum oldu ki, Mehman media və peşəkar jurnalistikaya bağlı şəxs deyil, həbsxanada aclıq keçirmir. Əsas olmayan informasiyaların üstündə qurulmuş kampaniyaların uğursuzluğa məhkumluğu əvvəlcədən məlum idi".

A.Quliyev əlavə edib ki, başladılmağa cəhd edilən kampaniyaya Azərbaycanın daxilində xalqdan heç bir dəstək də verilmədi: "Ölkədə bu böhtan kampaniyasını genişləndirmək gücündə olan müxalifət lideri də yoxdur. Belə ki, 25 ildən bəri hətta şüarlarını və siyasi taktikalrını dəyişməyi bacarmayan şəxslərin həlledici siyasi liderə çevrilmək şansları ümumiyyətlə, yoxdur. Azərbaycan Prezidentinin siyasi güc olaraq alternativsizliyi də öz sözünü deyir. Nəhayət, xaricdə əsas qüvvələr çox yaxşı başa düşürlər ki, Azərbaycanla bağlı qərar və müzakirələri zəif və sosial bazasız müxalifət təmsilçiləri ilə yox, bütün parametrlərdə həlledici güc rolunu oynayan siyasi hakimiyyətlə və onun lideri ilə aparmaq daha doğru və perspektivlidir.

Məhz bu qüvvələr Azərbaycanın 90-cı illərdən tamamilə fərqli bir dövlətə çevrildiyini və onunla təzyiq dilində danışmaq taktikasının keçmişdə qaldığını çox dəqiq anlaşırlar. Azərbaycanın bu gün xaricdən hər cür təzyiqi neytrallaşdırmaq gücünə sahib dövlətə çevrilməsi müxtəlif antmilli kampaniyaların iflasa uğramasının başlıca səbəbidir".

□ **Ermənistanın siyasi elitəsi bu günlərdə qorxu və təşviş içindədir. Belə ki, məkrli və ədalətsiz siyasətəbaz kimi ad çıxaran Nikol Paşinyandan təkca kütlə vasitəsilə devirdiyi Kocaryan-Sarkisyan cinayətkar dəstəsi deyil, hətta öz yaxın ətrafı da ehtiyat edir.**

Ermənistan siyasətçiləri bir-birinə qənim kəsiliblər



Son günlər Paşinyan komandasının üzvləri, eləcə də ona qoşulanlar Paşinyanın "sədaqət"lərini sübut etmək üçün xüsusi canfəşanlıq göstərirlər. Onlar Ermənistanın keçmiş rəhbərlərini mümkün qədər sərt və kəskin tənqid etməyə çalışırlar ki, Nikol bunu "qiymətləndirərək" onlara vəzifə versin.

Bu günlərdə Ermənistan parlamentinin "Mənim addımın" blokundan deputatı A.Koçaryan (Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ilə eyni soyadı paylaşırsa da, onun qohumu deyil) "1in.am"-a saytına müsahibə verib. Yazıda Ermənistanın keçmiş siyasi elitasının bir sıra üzvləri barədə kəskin tənqidi fikirlər səsləndirilib.

Deputat müxbirin "Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın 2008-ci il 1 Mart hadisələri ilə bağlı təhqiqata izahat verməkdən yayınmasının səbəbləri nədir" sualına cavab verib ki, sabiq nazir ovahtkı prezident R.Koçaryanın əmrinə uyğun olaraq, İrevanda dinc etirazçıların üzərinə ordu hissələri yeridibse, o, bu faktı etiraf etməlidir. Lakin nəzərə alınmalıdır ki, o, bunu

öz təşəbbüsü ilə yox, məhz dövlət başçısının əmrinə əsasən həyata keçirib.

Qeyd edək ki, M.Arutyunyan hazırda Rusiyadadır. Yeri gəlmişkən, istintaq nəticəsində məlum olub ki, o, ikili vətəndaşlıq statusuna malikdir. Belə ki, Ermənistanla yanaşı, həm də Rusiya vətəndaşdır.

Deputatın fikrincə, hazırkı Ermənistan iqtidarı M.Arutyunyanla bağlı təcili axtarış əlan etməli, onu həbs edərək ölkəyə gətirdiməli və müvafiq orqanlara təhvil verməlidir. A.Koçaryan sonra bildirib ki, hazırda heç nə 1 Mart hadisəsinin təhqiqatına mane ola bilməz. Belə ki, əgər əvvəllər siyasi sifarişdən hər şeyi gizlətmək tələb olunurdusa, indi, əksinə, bütün gizliyyətləri açmaq tələb olunur.

Bir müddət əvvəl isə Qarabağ klanının əsas fiqurlarından olan R.Koçaryanın Xankəndidəki tərəfdarları onu müdafiə aksiyası keçiriblər. "Mənim addımın" blokundan deputat hesab edir ki, R.Koçaryanı müdafiə edənlər əsasən Xankəndidəki rusdilli ermənilərdir. Onların çoxu vaxtilə R.Koçaryanla bir yerdə işləmiş rəhbər işçilər olublar.

Deputat deyib: "Etiraz edənlər başa düşməlidirlər

ki, R.Koçaryan "Qarabağ"ın keçmiş prezidenti kimi deyil, Ermənistanın sabiq rəhbəri kimi törətdiyi ciddi qanun pozuntularına görə cəzalandırılır. Onun dönməndə ölkə konstitusiyası dəfələrlə pozulub, 1 Martda isə günahsız

vətəndaşlar həlak olublar. Bütün bunlar cəzasız qala bilməz".

Deputat sonra vurğulayıb ki, R.Koçaryanın hakimiyyəti illərində bir qrup vəzifəli şəxs ölkəni talan edərək varlanıb, lakin əhalinin xeyli hissəsi dolanışıq naminə Ermənistanı tərk etməyə məcbur olub. Onun sözlərinə görə, R.Koçaryanın xislətində hər şeyi korlamaq niyyəti var və törətdiyi cinayətlərə görə cavab verməlidir.

Təkcə erməni siyasətçiləri deyil, başqa ölkələrdə yaşayan ermənilər də öz cinayətkar əməlləri ilə "fərqlənirlər". Bu günlərdə Qazaxıstanın Qaraqanda şəhərində Yeni il bayramı ərəfəsində üç erməni 23 yaşlı yerli sakini vəhşicəsinə qətlə yetirilib. Bundan hiddətlənən şəhər sakinləri etiraz aksiyası keçiriblər. Onlar erməni vəhşiliyinə etirazlarını bildiriblər.

Aksiya iştirakçıları qətl hadisəsinə görə, erməni diasporunu ittiham ediblər. Əraziyə polis əməkdaşları cəlb olunub, şəhərin əsas küçələrini xüsusi təyinatlılar tərəfindən nəzarətə götürüldü.

M.HACIXANLI, "Xalq qəzeti"

2018-ci ilin təhsil nailiyyətləri

□ Azərbaycan Respublikasının Prezidenti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Programı” təsdiq edilib.

Proqramda beynəlxalq ikili diplom proqramlarının tətbiqi, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulması və xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulur. 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək sayda - 41 minə yaxın abituriyent tələbə adını qazanıb.

Ötən il 2018-ci ildə universitetlərə qəbul olunan 29 tələbə 700 bal toplayıb. 3127 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

2017-2018-ci tədris ilində 844 SABAH tələbəsi məzun olub. Məzunların 37 faizi Azərbaycan, 17 faizi xaricdə ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunub. Hazırda SABAH qrupları 12 ali



təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.

Keçən il Azərbaycan tələbələrini II qurultayı keçirilib. 2018-ci ildə “Maarifçi” Tələbə Kredit Fondu universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalanıb.

Son 1 ildə xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasi-siyası) məqsədi ilə 3366 müraciət daxil olub. Övvəlki illərdən icrası

başla çatdırılmayan müraciətlər də daxil olmaqla, cari ildə ümumilikdə 3269 sənədin icrası yekunlaşdırılıb. Onlardan 2365 müraciət müsbət cavablandırılıb. Hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən təhsil alır. 2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6 min nəfərdən çox əcnəbi tələbə təhsil alır.

Təhsil Nazirliyinin “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il

üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yere çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında ən yüksək göstərici hesab olunur.

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.

“Xalq qəzeti”

Qabonda dövlət çevrilişinə cəhd baş verib



Qabonda ordu idarəetməni nəzarətə aldığı bəyan edib. Bu xəbər yanvarın 7-də yerli vaxtla gecə saat 4-də hərbiçilər tərəfindən elan olunub.

Qabon Prezidenti Əli Benqonun dekabrın 31-də Yeni il münasibətilə xalqa müraciətindən narazı qalan hərbiçilər hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə “Milli Bərpə Şurası”nın yaradılacağını bəyan ediblər. Ordunun bəyanatını radioefirdə leytenant Ondo



Obiang Kelli oxumuşdur. Kelli prezidentin Yeni il müraciətini “hakimiyyəti saxlamaq üçün tamaşa” adlandırıb.

Qabon Prezidenti Əli Benqon Odimba ölkəyə 2009-cu ildən rəhbərlik edirdi. 2016-cı ildə ikinci müddətə yenidən prezident seçilmişdi. Ötən ilin oktyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sonra Səudiyyə Ərəbistanında müalicə olunmuşdu. Prezident hazırda Mərkəşdədir.

Xatırladaq ki, Konqoda şəraitin kəskinləşməsinə görə ABS öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün yanvarın əvvəlində qonşu Qabona 80 nəfərlik hərbi kontingent göndərmişdi. Kontingentin ilk hissəsi hərbi aviasiyanın dəstəyi ilə yanvarın 2-də Qabona daxil olub.

Qabon hakimiyyəti ələ həmin gün milli radiostansiyası ələ keçirən və xalq Prezident Əli Benqon Odimbaya qarşı üsyana çağıran hərbiçilərin həbs edildiyini elan edib.

Rabitə naziri və hökumətin mətbuat katibi Qi-Bertran Mapanqu bəyan ediblər ki, hərbi qiyama cəhd edənlər həbs olunub, bir hərbi qəçib: “Vəziyyət nəzarət altındadır”.

Tramp Kim Çen Inla ikinci görüşün yeri barədə danışıqlar aparır

ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla ikinci görüşün yeri barədə danışıqlar aparır. Bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.

“Biz mümkün görüş yeri barədə danışırıq, ehtimal ki, yaxın vaxtda bəyan edəəcəyik. Onlar da, biz də görüşmək istəyirik, görək nə alınacaq. Sanksiyalar qüvvədədir. Amma bizim Şimali Koreya ilə işlərimiz yaxşı gedir”, – Tramp bildirib.



□ Türkiyənin paytaxtı Ankarada “FETÖ” terror təşkilatına qarşı keçirilmiş növbəti xüsusi əməliyyat çərçivəsində 100 hərbi saxlanılıb.

Türkiyədə 100 hərbi saxlanılıb

Saxlanılanlardan biri polkovnik, 9-u kapitan, 90 nəfəri isə leytenantdır. Qeyd olunur ki, həmin hərbiçilər “FETÖ” ilə sıx əlaqədə olub və müxtəlif hərbi hissələrlə bağlı məlumatları təşkilatın digər mənsublarına ötürüblər.



□ Bu günlərdə “Şahdəniz” yatağında ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb.

“BP-Azərbaycan” şirkətindən Trend-ə verilən məlumata görə, bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandı və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyü vaxtdan 12 il sonra əldə edilib.

2006-cı il dekabrın 15-də elan edilmiş ilk hasilat yatağın işləməsinin 1-ci mərhələsinin başlanğıcı idi və o vaxtdan bəri qaz həcmli uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır. 2018-ci il isə “Şahdəniz” layihəsi üçün növbəti əlamətdar hadisə ilə yadda qalıb.

Planlaşdırıldığı kimi, 30 iyun tarixində “Şahdəniz 2” çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlanıb və iyulun sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edilib.

2006-cı ildən bəri “Şahdəniz” yatağından ümumilikdə 196 milyon bareldən artıq kondensat hasil edilib. Hazırda yataqdan hasilat Alfa platformasında təqribən 10, Bravoda isə 6 quyudan əldə edilir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” bu günədək BP-nin dünyada kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng



yataq təxminən 860 kvadratkilometr ərazini əhatə edir. Yataq 1999-cu ildə aşkar edilib.

Bütün “Şahdəniz” yatağına hesablanmış ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən artıq və kondensat ehtiyatı isə 2 milyard barel təşkil edir.

“Şahdəniz 2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit yüksək hasilat zamanı bu layihənin mövcud hasilat

həcmələrinə ildə 16 milyard kubmetr qaz əlavə edəceyi gözlənilir. “Şahdəniz” yatağının ümumi hasilat həcmi ildə 26 milyard kubmetr qaz və gündə 120 min barel kondensat səviyyəsinə çatacaq.

“Şahdəniz 2” çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işləməsi reallaşdırılır və bu, BP şirkətinin bu vaxtdakı dünyada operator olduğu ən iri dəniz infrastrukturudur.

İranın xarici işlər naziri Hindistana gedir



□ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif böyük iqtisadi heyətlə, o cümlədən, İran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Təşkilatının sədri Qulamhüseyn Şafeinin müşayiəti ilə bu gün Hindistana səfər edəcək.

Trendin məlumatına görə, 4 günlük səfər çərçivəsində özəl sektorun nümayəndələri ilə müzakirələr, Hindistanın Sənaye Konfederasiyası ilə əməkdaşlıq memorandumunun imzalanması və İran-Hindistan birgə palatasının təşkil olunması haqda məsləhətləşmələr aparılacaq.

Səfər zamanı ticarət, bank, nəqliyyat və gömrük məsələlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması, İran və Hindistanın üstün ticarət anlaşması və Çabəhar limanında birgə investisiya haqda müzakirələr aparılacaq.

Dərman preparatları və maddələri, tibbi avadanlıqlar, bitki dərmanları, avtomobil hissələri, elektron avadanlıqlar, neft-kimya və kimyəvi maddələr, toxuculuq, səhiyyə, turizm sahələrində 30-dan artıq istehsalçı İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Təşkilatının sədrini müşayiət edir.

Modernləşdirilmənin birinci mərhələsi başa çatmaq üzrədir

□ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində yenu bitum qurğusunu işə salmağa hazırlaşır. Bunu Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.

İbrahim Əhmədov bildirib ki, yeni bitum qurğusu layihəsi üzrə əsas işlər artıq başa çatıb: “Şirkət bu qurğunu rəsmi olaraq işə salmağa hazırlaşır. Bu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinin birinci mərhələsinin başa çatması deməkdir”.

İ.Əhmədov əlavə edib ki, modernləşdirilmə işlərinin ikinci və üçüncü mərhələləri üzrə işlər artıq başlayıb və əvvəllər qeyd olunduğu kimi, yeni qurğular, o cümlədən hissə istehsalı qurğusu zavodun ərazisinə gətirilib, o slərin əsas hissələri növbəti iki il ərzində icra olunacaq”.

İlkin neft emalı qurğusunun atmosfer-vakuum blokları ilə birgə keçmiş “Azneftyağ” Neft Emalı Zavodunun ərazisindən



köçürülməsi layihəsi barədə danışan şöbə rəhbəri bildirib ki, müvafiq saziş hazırda davam edən tender prosedurlarının başa çatmasından sonra imzalanacaq.

İngiltərənin “Freight Week” jurnalı yeni Bakı Limanı barədə məqalə dərc edib

□ Dünyada dəniz nəqliyyatı və liman sahəsində ən tanınmış nəşrlərdən olan İngiltərənin “Freight Week” jurnalının 2018-ci il dekabr buraxılışında Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakı Limanının ölkəmizin iqtisadiyyatının şaxələndirilməsinə, ümumi rifahın

yüksəldilməsinə verəcəyi töhfə, müasir standartlara uyğun və avtomatlaşdırılmış əməliyyat sistemi, limanın mühüm nəqliyyat dəhlizində

yerləşməsi barədə ətraflı məlumat verilib.

Dərc olunan məqalədə limanın istismar xidmətinin rəisi Yucin Seahdan xüsusi müsahibə alınıb. O bildirib ki: “Son zamanlar Azərbaycanın, xüsusilə də Bakının global tədarük zəncirindəki mühüm rol gücləndirilib. İnandırq ki, limanın gələcək mərhələli inkişafı ilə Azərbaycanın önəmi artmaqda davam edəcək”.

Netanyahu Con Boltonla danışıqlar aparıb

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb. Bolton İŞİD-in Suriyada bərpə olunmasına imkan verməyəcəklərini bildirib.



Mətbuat konfransında çıxış edən Bolton Tramp və Netanyahuğun vaxtında “tarixdə ən yaxşı ABŞ-İsrail münasibətləri”nin olduğunu qeyd edib.



İstanbulda təyyarə reysləri təxirə salınıb

İstanbulda bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb. Bu barədə “Türkiyə Hava Yolları”nın saytında məlumat yerləşdirilib. Aviareyslərin təxirə salınmasına səbəb güclü qar yağmasıdır.

Daxili aviareyslərdən İstanbul-Sinop, İstanbul-Antalya və İstanbul-Qaziantep, beynəlxalq aviareyslərdən isə İstanbul-Saloniki, İstanbul-Kişinyov, İstanbul-Xarkov, İstanbul-Odessa, İstanbul-Belqrad təxirə salınıb.

Güclü qar yağması səbəbindən İstanbulda aviareyslər yanvarın 4-də də dayanmışdı.

Masallıda daha bir gözəllik ünvanı yaradılır

□ **İlbəil “Masallı – nağıl misallı!” deyimi özünü doğruldur. Vileş çayının Masallı şəhəri ərazindən keçən hissəsində inşa olunan park-bulvar kompleksinin ulu diyarın daha bir gözəllik ünvanına çevriləcəyi günə çox qalmayıb.**



Prezident İlham Əliyev ötən ilin sentyabrında Masallı rayonuna səfəri zamanı park-bulvar kompleksi ilə tanış olub, tikinti-quraşdırma işlərinin tam başa çatdırılması məqsədilə müvafiq tapşırıqlarını verib.

Bura cənub bölgəsində Astaradan sonra inşa edilən 2-ci park-bulvar kompleksidir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. İlk mərhələdə bu istirahət məkanını 7 hektar ərazini əhatə edəcək və 1,5 kilometr uzunluğunda olacaq. Sonrakı mərhələdə isə ərazi 5 kilometrə çatdırılacaq. Yeni mərkəzdə uşaq əyləncə və istirahət guşələri, mini-futbol və voleybol meydançıqları tikilərək sakinlərin ixtiyarına verəcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq. Vileş çayının bir sahilindən digər sahilinə piyadaların keçidini təmin etmək üçün ərazidə 3 körpü inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular

yerləşdiriləcək. Əhali parkın ərazisində qayıqla gəzintiyyə də çıxıb-çılacaq.

Artıq layihədə nəzərdə tutulan tikinti işlərinin bir qismi başa çatdırılıb. Vileş çayı yatağının sel və daşqın sularından mühafizəsi və Masallı-Yardımlı magistral yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin möhkəmləndirilməsi məqsədilə çayın 591 metr hissəsi beton məcraya salınıb. Bənd boyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib. Bu körpünün ümumi görünüşünün kompleksin layihəsinə uyğunlaşdırılması ilə bağlı işlər yekunlaşıb. Beton bəndin üzərində hər iki tərəfdə aqalay materialı və kərpic elementlərlə istifadə olunmağa sütunların və sütunlararası hissələrə metal mühəccarlar quraşdırılıb.

Çay yatağının istinad divarlarının layihəyə uyğun inşa edilib. Suyun artırılıb-azaldılması üçün də qurğular

eni 7,2 metr olan gəzinti yerinin plitələrlə döşənməsi işləri görülür. Bundan başqa layihədə nəzərdə tutulmuş “Masallı evi” və “Uşaq əyləncə mərkəzi”nin layihələri naturada yerə köçürülmə və tikinti işləri davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Masallı şəhərinin baş planında Vileş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazilərin təmizlənməsi və yaşıllıqların salınmasına da başlanılıb. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı yaradılıb. Ərazidən keçən yüksəkqərginlikli elektrik hava və rabitə xəttinin yerləri dəyişdirilib.

Park-bulvar kompleksinin bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

□ **Bu il böyük yazıçı-dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi tamam olur.**

Bu münasibətlə Prezident İlham Əliyev xüsusi sərəncam imzaladı. Sərəncamda deyilir: “Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır.



Cəfər Cabbarlı haqqında film çəkilir

Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayesinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır.

Yazıçının yubileyinə həsr edilmiş yeni bədii-sənədli filmdə dramaturqun həyat və yaradıcı fəaliyyətindən ətrafı bəhs olunacaq. “ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən lentə alınan filmde, eyni zamanda, Cəfər Cabbarlının çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakından söhbət açılacaq.

Filmin rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, məsləhətçisi professor Asif Rüstəmli, icraçı prodüseri Nijat Məmmədov, bədii rəhbəri Tahir Tahirović, prodüseri İqbal Məmmədliyəvdir. Ekran əsərində Cəfər Cabbarlı rolunu aktyor Şəmistan Süleymanlı ifa edir.

Qeyd edək ki, filmin ədibin 120 illik yubileyi ərəfəsində təqdimatı planlaşdırılır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

DSX: Yanvarın əvvəlindən “Qazax” sərhəd dəstəsinin döyüş məntəqələri düşmən bölmələri tərəfindən 81 dəfə atəşə tutulub

□ **Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.**

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, yanvarın əvvəlindən indiyədək DSX Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

Yanvarın 6-da saat 15:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 millimetr çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparılan, mülki şəxs tərəfindən idarə olunan



eksqavatorun çalovuna dəyib və kabinənin sağ şüşəsini sındırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Şah Market” ASC səhmdarlarının nəzərinə!

27 fevral 2019-cu il saat 11.00-da, Bakı şəhəri, Fəvvarələr meydanı, T. Əliyəbəyov küçəsi 14 nömrəli ünvanda “Şah Market” ASC (Bakı, R.Rza küçəsi 23) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. “Şah Market” ASC-nin 2017-ci il üzrə fəaliyyəti.

2. “Şah Market” ASC-nin 2018-ci il üzrə fəaliyyəti.

3. “Şah Market” ASC-nin icarə müqavilələrinin bağlanması.

4. “Şah Market” ASC-yə qarşı iddialar üzrə məhkəmə işlərinin gedişi.

Yığıncağın gündəliyinə dair sənədlərlə +994 (012) 4933124, +994 (012)

4933125 nömrəli telefonlara müraciət etməklə tanış olmaq mümkündür.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (nümayəndələr notarial qaydada təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədlə) iştirakı vacibdir.

“Şah Market” ASC

Azərbaycan Tərcümə Mərkəzi

2019-cu ildə müxtəlif dillərdən tərcümə edilmiş əsərlərin nəşrinin satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Tərcümə edilmiş əsərlərin nəşrinin satılınması.
Tender iştirakçılarına təklif olunur ki, yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi üçün öz təkliflərini möhürlənmiş, imzalanmış ikitəq zərflərdə yazılı surətdə aşağıda göstərilən ünvana təqdim etsinlər.
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar 150 manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu Tərcümə Mərkəzinin mühasibatlığından (Bakı, Ə.Topçubaşov küçəsi 74 nömrəli ünvanda, tel. 595-10-69 əlaqələndirici şəxs Gülnar Məmmədovadan) ala bilərlər.
Təşkilat- Tərcümə Mərkəzi
VÖEN -1701661661
Bank adı-ABB Nəqliyyat filiali
VÖEN-9900001881
Kod- 805711
M/h- AZ-03NABZ01350100000000002944

H/h-AZ51 IBAB 3806 0019 4461 2660 9205
S.W.I.F.T. BLK İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- ddiaciının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti)tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 yanvar 2019-cu il saat 10.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəq zərflərdə 4 fevral 2019-cu il saat 10.00-a qədər ARNK yanında Tərcümə Mərkəzinə Bakı, Ə.Topçubaşov küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.
Təklif zərfləri 5 fevral 2019-cu il saat 11.00-da açılacaqdır.
İddiaçıların səlahiyyəti nümayəndələri iştirak edə bilərlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

Modulların bir-biri ilə tam əlaqəli (“tikişsiz”) integrasiyasının avtomatlaşdırılması məqsədilə uçot-hesabat sisteminin proqram təminatının satılınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. İmtahan və tədbirlərin planlaşdırma-sının və büdcələmənin, mühasibat uçotunun, hesabatvermənin (idarəetmə,BMUS/MMUS və vergi), xəzinədarlığın, insan resurslarının uçotunun, xidmətlərin satışının (billing), istehsal (mətbəə) uçotunun, tədarük zəncirinin, nəqliyyatın idarə olunmasının, maşın və avadanlığın cari qulluğunun və təmirinin, əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotunun, inşaat və digər kapitallaşdırılan layihələrin aparılmasının, satınalma prosedurunun, modulların bir biri ilə tam əlaqəli (“tikişsiz”) integrasiyasının avtomatlaşdırılması məqsədilə uçot-hesabat sisteminin proqram təminatının satılınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 450 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.
Təşkilat: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs
VÖEN: 1304673921
Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi
Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193

Kod- 507699
VÖEN(bank)- 9900006111
SWIFT: AZRTAZ22
M/h- AZ02NABZ01350100000000022944
H/h- AZ98AZRT38060019440028835001
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 23 yanvar 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 5 fevral 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 6 fevral 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyəti nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).
Əlaqələndirici şəxs- İlham Əliyev, telefon: 502-47-53/56/58, daxili 144.
Faks: 465-87-96, 502-47-22.
E-mail: i.aliyev@dim.gov.az
Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

“Azəristiliktəchizat” ASC

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot - 1. İstilik şəbəkələrində qəza-təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satılınması.
Lot-2. İstilik təchizatı təsərrüfatlarında xüsusi texnika və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satılınması .
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcürbəyə, maliyyə vəziyyətinə, aşağı qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialın mövcudluğu meyarlarına üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3(əlaqələndirici şəxs- Rafiq Əliyevdən , telefon- 579 52 98) nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 100 manatdır.
H/h- AZ62AİB33010019442200226122
VÖEN- 1700531291
“Kapital Bank”ın Qaradağ filiali

Kod-200220
VÖEN- 9900003611
M/h- AZ37NABZ0135010000000001944
SWIFT- AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün maddi -texniki baza və müvafiq sahədə peşəkarlığın, təcürbənin, texniki imkanların və ixtisaslı işçi qüvvəsinin olmasını təsdiqləyən hüquqi sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 fevral 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 21 fevral 2019-cu il saat 16.00-a qədər “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 3 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 fevral 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyəti nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “S.Babayev” yedək gəmisinin əsaslı təmiri işlərinin satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

I. Tenderdə iştirak üçün təqdim edilməli sənədlər:
• - tenderdə iştirak etmək üçün yazılı müraciət;
• - iştirak haqqının ödənilməsi barədə bank sənədi;
• - tender təklifi.
Müsbəqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Bakı Limanı”) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.
II. İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:
• Müsbəqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunan məbləğdə iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib ödənişi təsdiq edən sənədi Bakı Limanına təqdim etməlidirlər. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın IV bəndində göstərilən tarixədək heftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər.
• İştirak haqqı 300 manatdır (ƏDV daxil-dir).
İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları və Avro ilə ödənilə bilər. Hesab nömrələri:
Bank rekvizitləri- „ Kapital bank”ın 1 saylı Səbail filiali
Kod- 200059
M/h-AZ37NABZ0135010000000001944
VÖEN- 9900003611
SWIFT: AİİBAZ2X

Beneficiary name: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Beneficiary account: AZ27AJ-IB33010019443500206105
VÖEN- 99000065281
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
III. Əsas şərtlər toplusunu alan malməqədənərlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
• son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
• son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
• tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• mənşə və uyğunluq sertifikatları;
• digər sənədlər.
Yuxarıdakı sənədlər 23 yanvar 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir.
IV. Tender təklifi və tender təklifi təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:
• tender təklifi (zərflərin açıldığı gündən sonra əzi 60 bank günü qüvvədə olmalıdır);
• tender təklifinin ümumi qiymətinin 2 faizi həcmində tender təklifinin təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikitəq zərfdə, 2 (iki) nüsxədə (əslı və surəti) 1 fevral 2019-cu il saat 18.00-a

qədərgöstərilən ünvana təqdim edilməlidir.
Həmin vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
V. Müsbəqədə tərtib edilən qaydalar və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin müstəsna hüququ barədə məlumat:
• Tender Bakı Limanı baş direktorunun 21 dekabr 2016-cı il tarixli 55 nömrəli əmrinə və həmin əmrle təsdiq olunmuş Bakı Limanının daxili satınalma prosedurlarına uyğun keçirilir.
• Bakı Limanının daxili satınalma prosedurlarına uyğun olaraq satınalma komissiyası bütün müsbəqə təkliflərini rədd etmək və müsbəqəni ləğv etmək hüququna malikdir.
VI. Satınalma təşkilatın ünvanı:
Ünvan: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, U.Hacıbəyov küçəsi 72.
VII. Əlaqələndirici şəxs- Hacıyeva Aytəkin
Əvəz qızı, satınalmalar şöbəsinin aparıcı müvəkkəssii, telefon nömrəsi- +994 12 498-91-84.
E-mail: a.aliyeva@portofbaku.com
VIII. Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yerli:
Zərflər 4 fevral 2019-cu il, Bakı vaxtı ilə saat 17.00-da elanın VI bəlməsində göstərilən ünvanda açılacaqdır.
IX. Təkliflərin müqayisə edilməsi və qiymətləndirilməsi aşağıdakı meyarlara əsasən həyata keçiriləcəkdir:
• qiymət;
• keyfiyyət;
• təcürbə;
• maliyyə vəziyyəti və s.
X. Müqavilənin yerinə yetirilməsi müddəti: Satınalma müqaviləsinin 90 (doxsan) gün müddətində yerinə yetirilməsi tələb olunur.

Satınalma komissiyası

İctimai Televiziya və Radio Yayımları Şirkəti

AÇIQ TENDER ELAN EDİR

Tender 12 lot üzrə keçirilir.
Lot-1. Dəftərxana mallarının satılınması.
Lot-2. Təsərrüfat mallarının satılınması.
Lot-3. İnzibati binanın və həyətyanı ərazinin gündəlik təmizlik işlərinin satılınması.
Lot-4. Muxtəlif elektrik mallarının satılınması.
Lot-5. Generatorlara lazım olan ehtiyat hissələrin və illik texniki xidmət işlərinin satılınması.
Lot-6. Kasintisiz qida mənbəyinə lazım olan ehtiyat hissələri və illik servis xidmətlərinin satılınması.
Lot-7. Yeni kartridlərin alınması və doldurulması xidmətlərinin satılınması.
Lot-8. Kondisionerlərə və havalandırma sistemlərinə ehtiyat hissələri və illik texniki xidmət işlərinin satılınması.
Lot-10. Avtomobillərin ehtiyat hissələrinin və texniki xidmət göstərilməsi işlərinin satın alınması.
Lot-11. Radio və televiziya bannerlərinin monitorinqi xidmətinin satılınması.
Lot-12. Qazanananın istismara verilməsi üçün texniki şərtlərin hazırlanması və zəruri təmir aparılması işlərinin satılınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün

tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 (əlaqələndirici şəxs - Rəhil Əliyevdən, telefon - 012 430 13 16) nömrəli ünvandan ala bilərlər.
Adı- "Kapital Bank" ASC-nin 1 sayılı Nəsimi filiali
Kod- 200112
VÖEN - 9900003611
M/h - AZ37NABZ0135010000000001944
S.W.I.F.T.: AIBAZ2X
Adı-İctimai Televiziya və Radio Yayımları Şirkəti
H/h-AZ11AIB3301001944110225911
VÖEN- 2000435761
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

Tender komissiyası

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 18 fevral 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 19 fevral 2019-cu il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılış prosedurunda iştirak edə bilərlər.

“Azərsu” ASC

mal-materialların satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1 . Lyuk,yağış barmaqlıqları və yağıın hidrantlarının satılınması.
Lot-2. Mal-materialların satılınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Sətnalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs - Hikmət Qasımovdan, telefon-431 47 67/2249) ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 200 manatdır.
Təşkilat: “Azərsu” ASC
VÖEN- 9900001751
Bank- “Kapital Bank”ASC-nin 1 sayılı Nəsimi filiali
Kod-200112

VÖEN- 9900003611
M/h-AZ37NABZ
01350100000000001944
S.W. İ. F. T. BİK: AİBAZ2X
H/h - AZ65AİB
33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən

təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 7 fevral 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Sətnalmaların Təşkilatı və İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 8 fevral 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Şəmkir Suvarma Sistemləri İdarəsi

2019-cu il üçün maşın-mexanizmlərə ehtiyat hissələrinin və tikinti materiallarının satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. Maşın-mexanizmlərə ehtiyat hissələrinin satılınması.
Lot-2. Tikinti materiallarının satılınması.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şəmkir Suvarma Sistemləri İdarəsindən (ünvan- Şəmkir rayonu, Yeni Həyat kəndi, əlaqələndirici şəxs Rəsmiyyə Nəbiyevadan, telefon-02230-4 -60 -01) ala bilərlər.
Şəmkir Suvarma Sistemləri İdarəsi
VÖEN- 8500224091
H/h-AZ97AİB32051019444700120
Şəmkir rayonu üzrə Maliyyə İdarəsi
VÖEN- 8500155391
“Kapital bank”ın Şəmkir filiali
Kod-200479
VÖEN-9900003611
M/h-AZ37NABZ
01350100000000001944
S.W.İ.F.T.BİKİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 23 yanvar 2019-cu il saat 17.00 -a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 31 yanvar 2019-cu il saat 17.00-a qədər Şəmkir rayonunun Yeni Həyat kəndində təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 1 fevral 2019-cu il saat 11.00-da qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Xaçmaz Suvarma Sistemləri İdarəsi

2019-cu ildə cari təmir işlərinə tələb olunan mal-materialların, traktorların ehtiyat hissələrinin və əsaslı təmir məqsədilə mal-materialların satılınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçirilir.
Lot - 1.Cari təmir işlərinin görülməsi üçün mal-materialların və traktorların ehtiyat hissələrinin satılınması.
Lot -2. Cari təmir işlərinin görülməsi üçün traktorların yağının dəyişdirilməsinin satılınması.
Lot -3.Əsaslı təmir işlərinin görülməsi üçün mal-materialların satılınması.
Lot -4.Traktorun əsaslı təmirinə lazımi ehtiyat hissələrinin satılınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Xaçmaz Suvarma Sistemləri İdarəsindən, əlaqələndirici şəxs Rövşən Cəlilovdan ala bilərlər. Telefon:050-471-67-27.

Təşkilat- Xaçmaz YXO
Xaçmaz SŞİ
H/h- AZ
27CTRE0000000000002354601
VÖEN-7700151001
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN-1401555071
M/h - AZ 41 NABZ
013601000000000003944
SWIFT CTRE AZ-22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 8 fevral 2019-cu il saat 17.00 -a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 18 fevral 2019-cu il saat 17.00-a qədər Xaçmaz Suvarma Sistemləri İdarəsinə (l.Qayıbov küçəsi 127) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təkliflər 19 fevral 2019-cu il saat 11.00-da qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Telefon- (02332) 5-11-50.
Ünvan- Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsi 127.

Tender komissiyası

Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə qəsəbədə görülməli abadlıq və yolların əsaslı təmiri işlərinin satılınması üçün

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Abadlıq işlərinin satılınması.
Lot-2. Yolların əsaslı təmiri işlərinin satılınması.
Tender iştirakçılarının təklif olunur ki, tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat məbləğdə iştirak haqqını Qayğı qəsəbə icra nümayəndəliyinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağcabədi rayonu, Laçın qış yataqları, Qayğı qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin Qayğı Qəsəbəsi üzrə Nümayəndəliyindən (əlaqələndirici şəxs M.Əsədullayevdən, telefon - 050 440 59 39) ala bilərlər.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Təşkilat- Laçın rayon YXO
Hesab- AZ 86 AİB
32051019449200201192
VÖEN- 6200038401
Bank- “Kapital Bank”ın Laçın rayon filiali

Kod-200929
VÖEN- 9900003611
M/h-AZ 37 NABZ
01350100000000001944
S.W.İ.F.T.BİK: AİBAZ 2X.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanları tərəfindən arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən

təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 28 yanvar 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 5 fevral 2019-cu il saat 17.00-a qədər Qayğı Qəsəbəsi üzrə Nümayəndəliyə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 6 fevral 2019-cu il saat 11.00-da Laçın qış yataqları, Qayğı qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin Qayğı Qəsəbəsi üzrə Nümayəndəliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Prezidenti yanında ELMİN İNKİŞAFI FONDU

Qalib qrant layihələri üzrə elmi cihazların, avadanlıqların, məmulatların, reagentlərin, informasiya-texnologiyaları avadanlıqlarının , aqzıymatlıların və elmi analizlərin aparılması ilə bağlı iş və xidmətlərin satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 12 lot üzrə keçirilir.
Lot-1. Qalib qrant layihəsi ə istifadə üçün cihaz və avadanlıqların satılınması.
Lot-2. Qalib qrant layihəsi üzrə istifadə üçün cihaz və avadanlıqların satılınması.
Lot-3. Qalib qrant layihəsi üçün istifadə üçün reagentlərin satılınması.
Lot-4. Qalib qrant layihəsi üçün istifadə üçün reagentlərin satılınması.
Lot-5. Qalib qrant layihəsi üçün istifadə üçün elmi cihazın ehtiyat hissələrinin satılınması.
Lot-6. Qalib qrant layihələri üzrə istifadə üçün elmi cihazın satılınması.
Lot-7. Qalib qrant layihələri üzrə istifadə üçün cihaz və avadanlıqların satılınması.
Lot-8. Qalib qrant layihələri üzrə istifadə üçün informasiya-texnologiyalar avadanlıqlarının və aqzıymatlıların satılınması.
Lot-9. Qalib qrant layihələri üzrə istifadə üçün cihaz və avadanlıqların satılınması.
Lot-10. Qalib qrant layihəsi üzrə istifadə üçün məmulatların satılınması.
Lot-11. Qalib qrant layihəsi üzrə elmi analizlərin aparılması ilə bağlı iş və xidmətlərin satılınması.
Lot-12. Qalib qrant layihəsi üzrə istifadə üçün reagentlərin satılınması.
Tender iştirakçılarının təklif olunur ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini yazılı surətdə, möhürlənmiş, imzalanmış ikiqat bağlamada təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verıləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, ən qısa müddət ərzində çatdırılma, mallara maksimum zəmanət və analoji

işlərdə təcrübəsi.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Səfərov küçəsi 27, 9-cu mərtəbə (tender komissiyası, telefon- 489-08-94, səlahiyyətli şəxs-Ədliyyə Babayevadan) ala bilərlər.
İştirak haqqı lot- 1 və lot -2-üçün hər birinə - 50 manat, lot -3 və lot - 12-üçün hər birinə - 10 manat, lot-4 və lot-8-üçün hər birinə - 15 manat, lot-5 - 35 manat, lot-6 - 25 manat, lot-7 və lot- 9-üçün hər birinə - 30 manat, lot -10 - 5 manat və lot-11 isə - 20 manatdır.
İddiaçılar tenderdə iştirak haqqını bu hesaba köçürməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
VÖEN- 1701102761
Dövlət Xəzinədarlığı Agentliyi
Bankın VÖEN-i - 1401555071
H/h- AZ22CTRE0000000000005428301
M/h- AZ41NABZ01360100000000003944
Bankın kodu- 210005
S.W.I.F.T. CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) (iştirak edəcək satınalma predmeti dəqiq göstərməklə);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən

çıxarış) notariat qaydasında təsdiq edilmis surətləri, iddiaçının tam rəsmi adı və rekvizitləri;
- tender təklifi və satınalma müqaviləsinin imzalaması səlahiyyətinə malik olan şəxsin səlahiyyətli təsdiq edən sənədi;
- İki nüsxə (əsl və surəti) tender təklifi (tender təklifi zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının işləri yerinə yetirmək üçün təcrübəsi və potensial imkanları, tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat;
- malların mənsə, keyfiyyət sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydada təsdiqlənməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 6 fevral 2019-cu il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 14 fevral 2019-cu il saat 17.00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna (Bakı şəhəri, Y.Səfərov küçəsi 27, 9-cu mərtəbə) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq və iddiaçılar buraxılmayacaqdır.
İddiaçıların təklifləri 15 fevral 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərikard” MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Texniki avadanlıqların alınması, quraşdırılması və saxlama işlərinin satılınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqı 300 manatdır.
VÖEN-1400318341
Bank- “Azərbaycan Beynəlxalq Bankı” ASC
Müştəri Xidməti Departamenti
Kod-805250
M/h- AZ03NABZ01350100000000002944
VÖEN- 9900001881
SWIFT: İBAZAZ2X
H/h- AZ791-
BA240060019449311555120
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı

şəhəri, Bül-bül prospekti 54 nömrəli ünvandan (əlaqələndirici şəxs- İnformasiya Texnologiyaları Departamentinin texniki dəstək və program təminatı şöbəsinin baş mütəxəssisi Nadir Cəbiyevdən (012 505 21 51 (8006)) əldə edə bilərlər.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi tender zərflərinin açıldığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu gündən azı 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq xidmətlərin təqdim edilməsinə rəsmi hüququ olduğunu təsdiqləyən sənəd;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 1 nüsxədə (əsl) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 12 fevral 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 13 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Yevlax Şəhər İcra Hakimiyyəti

2019-cu ildə yolların əsaslı təmiri işlərinin aparılması, mənzil fondunun təmiri və sair xərclərlə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarının təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.
Lot-1. Yolların əsaslı təmirinin satılınması.
Lot-2. Mənzil fondunun təmirinin satılınması.
Lot-3. Sair xərclərin satılınması.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verıləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bəli sistemi ilə həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Ünvan- Yevlax şəhəri, Azərbaycan

küçəsi 3, əlaqələndirici şəxs- Səməd Hüseynov, telefon- 02233-649-38.
Maraqlananların əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı hər lot üçün 100 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat- Yevlax Şəhər İcra Hakimiyyəti
H/h- AZ 49 CTRE 00000000000002515031
VÖEN- 2200074151
Büdcə səviyyəsi- 7y
İnzibati təsnifat- 142340
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod-210005
VÖEN-1401555071
SWIFT BİK: CTRE AZ-22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;
-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
-vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış;
-tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra 30

Xarici xəbərlər

Cənubi Koreya

Hədəf 7,6 milyondur



Cənubi Koreyanın "Hyundai Motor" və "Kia Motors" şirkətləri bu il, ümumilikdə, 7,6 milyon avtomobil satmağı planlaşdırır. Şirkətlər bu məqsədə son 4 ildə ABŞ və Çin bazarında zəifləyən satışları artırmaq hesabına nail olmaq istəyir. Xatırladaq ki, həmin bazarda ötən il 4,6 milyon "Hyundai", 2,8 milyon ədəd "Kia" avtomobili satılıb.

Xəbəri "Auto.tut.by" verib.

ABŞ

Təbiəti qorunmalıyq



Florida ştatı sahillərində nadir şimal balinasının balası aşkarlanıb. Amerikalı okeanoqraflar bildiriblər ki, bu, son iki ildə nadir növə aid ilk balina balasıdır. Məlumatla görə, balinanın bu növü brokonyerlər tərəfindən demək olar ki, məhv edilib. Qeyd edilir ki, nadir növə aid balinalar Atlantik okeanın şimal-qərbində, Kanada ilə Cənubi Amerika arasında yaşayırlar.

Məlumatı "Planet Today" yayıb.

Qoz üreyə faydalıdır

Son illər dünyada insan ölümlərinə ən çox ürək-damar xəstəlikləri səbəb olur. Bununla bağlı Kaliforniyanın Loma Linda Universitetinin alimləri araşdırma aparıblar. Alimlər beş il 25-44 yaşlarında 80 min pasiyentin gündəlik qidalanmalarını barədə məlumat toplayıblar. Nəticədə belli olub ki, gündəlik qida rasionuna qoz və digər çərazlər daxil edən insanlar bu xəstəliyə qırmızı ətdən istifadə edənlərdən daha az tutulurlar.

Xəbəri "MEDdaily" verib.

Çin

Yaxın Şərqdə ilk satış mərkəzi



"Huawei" şirkəti Yaxın Şərqdə ən böyük satış mərkəzini Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda açıb. Bu barədə şirkətin rəsmi

nümayəndəsi Bill Yu məlumat verib. O deyib ki, yeni mağazanın açılması "Huawei"-nin Səudiyyə bazarına artan marağının göstəricisidir. Bildirilir ki, bundan sonra şirkət yerli alıcılara daha yüksək səviyyəli xidmət, o cümlədən "online" satış, ünvana çatdırılma və s. xidmətlər təklif edəcək.

Xəbəri BBC verib.

Danimarka

İlin ən yaxşı futbolçusu

Danimarka millisinin və İngiltərənin "Totenhem" futbol klubunun yarımmüdafiəçisi Kristian Eriksen ölkəsində ilin ən yaxşı futbolçusu seçilib. 26 yaşlı futbolçu Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Danimarka millisinin heyətində göstərdiyi mükəmməl oyuna görə bu mükafata layiq görüldü. Mütəxəssislər qeyd edirlər ki, Danimarka yığmasının səkkizdəbir finala yüksəlməsində Eriksen böyük pay sahibi olub.

Məlumatı "Futbol.ua" yayıb.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Con BOLTON: Rusiyanın vəzifəli şəxsləri ilə yeni təmaslar mümkündür

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiyanın vəzifəli şəxsləri ilə yeni təmasların mümkün olduğunu bildirib. Bu barədə "The Wall Street Journal" yazıb. Məlumatı TASS verib.

Qəzetin məlumatına görə, Bolton Suriyadakı vəziyyəti və İŞİD terror təşkilatının yenidən dirçəlməsinin qarşısını almaq yollarını müzakirə etmək üçün Qüdsə etdiyi səfər zamanı jurnalistlərə bu barədə danışib. Dünən isə o, eyni mövzuda danışmaq aparmaq üçün Türkiyəyə gedib.

Bolton bəyan edib ki, ABŞ-ın dövlət başçısı Donald Trampın qoşunları Suriyadan çıxarmaq barədəki qərarı İsrailin və Vaşinqtonun regiondakı digər müttəfiqlərinin təhlükəsizliyinin təmin olunması şərti ilə həyata keçirilməlidir. Onun sözlərinə görə, Türkiyə kürdlərin təhlükəsizliyinə təminat verməyə razılaşmayınca Amerika hərbiçiləri Suriyanın şimal-şərqində qalacaqlar.

Bununla yanaşı, Bolton qeyd edib ki, kürdlərə mürciət edərək hələ hər hansı hərəkətə keçməkdən, eləcə də Rusiya və Suriya hökumətindən dəstək qazanmağa çalışmaqdan çəkinsinlər. "Onlar bilir ki, dostları kimdir. Mən belə düşünürəm", -- deyir Bolton kürdlər haqqında danışıqdan bildirir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın qoşunları Suriyadan çıxarmaq qərarından sonra Fərat çayının şərq sahilində boyunca əməliyyata başlamaq və həmin ərazini kürd terrorçu təşkilatlarından təmizləmək niyyətini elan etmişdi.

Əlavə edək ki, Boltonun Moskvaya



sonuncu səfəri keçən il oktyabrın 21-23-də baş tutmuşdu. Bu müddət ərzində o, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə, müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla, eləcə də Prezident Vladimir Putin və onun köməkçisi Yuri Uşakovla görüşmüşdü. Putinlə görüşdə əsasən Suriya problemi və silahlar üzərində nəzarət məsələləri müzakirə olunmuşdu.

Keçən il dekabrın sonlarında isə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirmişdi ki, ölkəsinin hakimiyyət orqanlarında 2019-cu ildə Boltonla Patruşev arasında yeni görüşün keçiriləcəyinə ümid edirlər.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Malayziya kralı taxt-tacdan imtina edib

Malayziya kralı V Məhəmməd taxt-tacdan imtina edib. Bu barədə kral sarayına istinadən BBC məlumat yayıb.



Mənbə qeyd edir ki, kral mövcud qaydalara uyğun olaraq, taxt-tacdan imtina etməsi barədə rəsmi məktub göndərüb. O, məktubunda, həmçinin onu kral seçmiş hökmdarlar şurasına (vəliəhd-sultanlar) minnətdarlığını bildirir.

Taxt-tacdan imtinasının səbəbləri açıqlanmayan kral V Məhəmməd bu vəzifəyə 2016-cı ilin aprelində 5 il müddətinə hökmdarlar şurasının 9 üzvünün gizli səsverməsi ilə seçilmişdi.

Keçən ştatının sultanı olan V Məhəmməd Böyük Britaniyada ali diplomat təhsili alıb. Onun hobbiləri arasında ekstremal idman

növləri, dözümlülük tələb edən maneəli yerlərdə qaçış və idman atıcılığı xüsusi yer tutur.

Xatırladaq ki, 49 yaşlı V Məhəmməd ötən ilin noyabrında Rusiya paytaxtında "Miss Moskva-2015" müsabiqəsinin qalibi Oksana Voyevodina ilə toy edib. Lakin Malayziya kral sarayı bu barədə rəsmi məlumat yaymayıb.

1957-ci ildən konstitusiyalı monarxiya olan müsasir Malayziyada kral

əsasən təntənəli mərasimlərdə funksiyalarını yerinə yetirir və Silahlı Qüvvələrin Ali Baş Komandanı hesab edilir. İstənilən qanunun qəbulu və ya nazirin təyinatı "parlamentin və hökumətin məsləhəti ilə" kralın razılığı əsasında baş verir. Kral seçilən şəxs, həmçinin malayların və Malayziyanın digər yerli əhalisinin xüsusi statusunu, digər icmaların "qanuni maraqlarını" təmin edir.

Rövşən ATAŞİYEV, "Xalq qəzeti"

Mariupolda partlayış

Ukraynanın Mariupol şəhərinin mərkəzində yaşayış binasının üçüncü mərtəbəsində qumbara partlayıb. Şahidlər bildiriblər ki, partlayış o qədər güclü olub ki, səsi qonşu mikrorayonlarda da eşidilib.

Axşam baş verən hadisə nəticəsində iki nəfər həlak olub. Hadisə yerinə polislər, hərbiçilər, həkimlər və minaxtaranlar gəliblər.

Hazırda partlayışın başvermə səbəbləri araşdırılır.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"



Hava proqnozu

Yanvarın 8-də

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lətin gecə və axşam bəzi yerlərdə gışkinli yağış yağacağı ehtimalı var. Ararib güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunaçaq. Gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normaldan yüksək 767 mm civa sütunundan 763 mm civa sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq. Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin şəhər bəzi yerlərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 0-5, dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və şəhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və şəhər bəzi yerlərdə duman, gışkin olacaq. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağintılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-5, gündüz 8-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.

İspaniya sahil-mühafizə xidmətinin əməkdaşları növbəti dəfə ölkə sahillərində miqrantları xilas ediblər. Bu barədə "Euronews" agentliyi məlumat yayıb.

yaşlı da var. Xilas edilənlər Almeriya, Motril və Malaqa limanlarına göndəriliblər. Qeyd edək ki, Beynəlxalq Miqrasiya

İspaniya sahillərində miqrantlar xilas olunublar



Mənbənin məlumatına görə, qış ayları olmasına və havaların sərt keçməsinə baxmayaraq, Afrikanın şimalından Avropaya pənah gətirən miqrantların "köhnə köpəyə" axını davam edir. Bildirilir ki, meteoroloqların və okeanoqrafların qış aylarında dəniz yolu vasitəsilə səfərlərin təhlükəli olması

barədə xəbərdarlığına məhəl qoymayan miqrantlar açıq dənizdə çətin vəziyyətə düşüblər. İspaniya sahil-mühafizə xidməti Alboran dənizində 569 nəfər miqrantı xilas edib. Təhlükəsizlik normalarına cavab verməyən qayıqlarda aşkar edilən qaçqınlar arasında onlarca qadın və az-

Təşkilatının hesablamalarına görə, 2018-ci ildə 113 mindən çox miqrant Aralıq dənizini keçməklə Avropaya çatıb. Bu müddət ərzində açıq dənizdə baş verən qəzalarda 2 min 242 miqrant həlak olub.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Gömrük nəzarətindən gizlədilmiş mobil telefonlar və siqaretlər aşkarlanıb

Gömrük nəzarətindən gizlədilmiş mobil telefonlar və siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunun tavanından 11 ədəd "Samsung Galaxy



J2" markalı mobil telefon və 1400 ədəd "Gold Marlboro Edge" markalı siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Ermənistan sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Noyembəryan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı, Cəfərlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari

kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrık Cırdaxan, Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyərax, Ağdam rayonunun Şirvanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Meksikada atışma



Meksikanın Kintana-Roo ştatının Playya-del-Karmen kurortunun "Virxinias" barında naməlum şəxslər odlu silahlardan atəş açıblar. Hadisə zamanı 7 nəfər həlak olub.

TASS-ın məlumatına görə, həlak olanlar arasında xarici turistlər yoxdur. Hazırda ştatın baş prokurorluğu hadisənin səbəblərini araşdırır.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

"Azərbaycanın ASC-yə məxsus yük avtonəqliyyatı üçün verilən HCl seriyalı 011020 nömrəli yol vərəqəsi iddiyi üçün etibarsız sayılır.

Allah rəhmət eləsin

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Şəhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru

ÇİNGİZ ƏLİYEVİN

vəfatından kədərlixdiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13. Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64; E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30. Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 6657

SİFARIŞ 71

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00